

# Qəzəl de ki, məşhuri-dövran ola...

Üslub müəyyən mənada müəllifin şəxsiyyəti deməkdir. Əger müəllif hər hansı mövzunu oxucuya təqdim etdikdə onu adı adamların görüb duymadığı bir tərzdə göstərə bilirsə, bu, həm də onun özünü daha yaxın-dan tanıdır və sevdirir.

Bu baxımdan haqqında danışmaq istədiyimiz şəxs filologiya elmləri doktoru Vaqif Yusifli ve onun oxuculara yenice təqdim etdiyi "Azərbaycan qəzəli" kitabıdır. V.Yusifli çağdaş Azərbaycan ədəbiyyatı, müasir poeziya və nərimiz haqqında öz sözünü demiş tənqidçilərimizdəndir. O da bəllidir ki, Yusifli sözü həmişə öz mötəbərliyi, ağı qaradan seçmək bacarığı və mütəxəssis seriştəliliyi ilə ferqlənib. Çağdaş ədəbiyyatımızın sayılıb-seçilen xırıldalarından olan Vaqif müəllim təkcə bu sahəye bağlanıb qalmır, həm də klassik ədəbiyyatımıza aid, yeri geldikcə maraqlı məqale və araşdırımlar nəşr eddirir, əruz vəznli orta əsrlər klassik şeirimiz barəsində seriştəli söz demekdən de çəkinmir. Klassik qəzelin şərksiz ustası sayılan Füzuli dühəsinin, Füzuli poeziyasının vurğunu kimi tanınmış V.Yusifli bu dəfə ümumən qəzel janının keçdiyi tarixi inkişaf yolunu və bu janrin gözədəyər, en seçilmiş örnəkləri haqqında diqqəti çəken və maraqla oxunan bir kitabla oxucularının görüşüne gəlib.

"Azərbaycan qəzəli" kitabı oxucu auditoriyasını klassik şeir janrlarından biri olan qəzelin quruluşu ilə tanış etməklə yanaşı, müxtəlif dövrlərdə yaşamış şairlərin qəzel yaradıcılığını xroniki ardıcılıqla təhlil edir. Once qeyd edim ki, "Azərbaycan qəzəli" yazarının zövqünü, ovqatını, ruhunu eks etdirən bir kitabdır. Kitabda qəzel poetikası haqqında öz düşüncələrini sərgileyen müəllif, haqlı olaraq, ümumən qəzel janrı, elece de yüzilliklərdən bugünü-müze gəlib çatan en tanınmış şairlərin yaradıcılığı, həttə çağdaş dövrümüzdə qəzel yazımcılaşmış olan senətkarlarla bağlı fikirlərinə də yer vermişdir. Müəllifin yazılı nitqi axıcı, oxunaqlı, sənət üçün vacib bir terzdədir. O, mövzuya qəzel janının forması, menşeyi, qəzelin ilk və son beytləri haqqında melumatla, Azərbaycan poeziyasında qəzelin yeri, mövqeyi və ehemmiyyətinin açılması ilə başlayır. Məlumdur ki, qəzel janrı ilk dəfə əreb poeziyasında yaranmışdır.

Əruz vəznli bu janr olduqca zəngin bəhrlərə malikdir. Hər bəhrin öz tefiləsi, ahəngi, ritmi vardır. Azərbaycan poeziyasında özüne yer alan qəzel

ədəbiyyatımızda qədim zamanlardan, farsdilli poeziyanın yaranma dövründən tətbiq olunaraq çox doğmalaşmışdır. Ele bunun nəticəsidir ki, Qətran Təbrizi, Xaçani Şirvani, Nizami Gəncəvi yaradıcılığından çağdaş dövrümüzə qədər yaşayıb-yaradan şairlerimiz bu janra müraciət etmiş, olduqca gözəl bedii örnekler yaratmışlar.

Vaqif Yusifli "Azərbaycan qəzəli" kitabında xroniki ardıcılıqla qəzelxanlığın keçdiyi inkişaf yolunu iyirmi-iyirmi birinci əsrlərə qədər nümunələrle şəhər etmiş, oxuculara yüksək səviyyəli bir dille tanıtmağa çalışmışdır. Kitabda Qətran Tebrizi, Xaçani Şirvani, Nizami Gəncəvi kimi senətkarların qəzellerindən tərcümə nümunələri verilməklə yanaşı, anadilli poeziyanın ilk nümayəndəsi sayılan İzzədin Həsənoğlunun azərbaycanca qəzelleri və farsca qəzelinin tərcüməsi, Qazi Bürhanəddin, Nəsimi, Cahan şah Həqiqi, Həbib, Kişvari, Xətayi, Füzuli, Saib Təbrizi, Qövsi Təbrizi, Vaqif, Zakir, Natəvan, Seyid Əzim Şirvani, Əliağa Vahid, Səmed Vurğun, Süleyman Rüstəm, Mikayıll Müşfiq, Mehəmməd Hüseyn Şəhriyar, Hacı Mireziz Pünhan və adını çekmədiyim bir çox görkəmli senətkarların qəzellerindən sanballı nümunələr yer almışdır. Kitabın özəl cəhətlərindən biri də budur ki, müəllif seçdiyi nümunələrə həssaslıqla yanaşmış, demək olar ki, en poetik, forma və məzmunca ən mükəmməl qəzelleri seçmişdir. Həm də öz şərhlerində oxucunu qəzel müəlliflərinin yaşadığı dövr, onların bir senətkar kimi dəyeri, ədəbiyyatımıza mövqeyi ilə tanış etmişdir. Məsəlen, İmadəddin Nəsiminin bir çox qiraetçilər tərəfindən "Hardasan?" rədifi ilə söylenilen qəzelinin kitabda orijinalda olduğu kimi təqdim edilmesi diqqətəlayıqdır:

Canımı yandırı şövqün, ey nigarım, qandasan?  
Gözlerim nuri, iki aləmdə varım, qandasan?

Bağrımı qan eylədi acı fəraigin, gəl, iş,  
Ey ləbi vəsət şərəbi-xoşgührəm, qandasan?..

Eylədi eşqin məni qalxan məlamət tırınə,  
Ey gözü qası yeləkli şəhriyərəm, qandasan?

Səndən ayrı könlümün yoxdur vəfali yarı, dost,  
Ey cəfəzəs hüsni-kamil, yadigarım, qandasan?..

Yaxud da Şamaxıda doğulub ömrünü Təbrizdə başa vuran Mirzə Nəsrullah Bahar Şirvanidən verilen "Hər kim ki, hicri-yar ile düşsə dimağdan" misrası ilə başlayan rədifsiz qəzelin seçil-

Vaqif YUSİFLİ

AZƏRBAYCAN  
QƏZƏLİ



məsi müəllifin nazik duyumunu, ince zövqünü bir daha gösterir:

Hər kim ki, hicri-yar ile düşsə dimağdan,  
Heç açılırmı könlü onun seyri-bağdən?

Aldım sorağını, dedilər, qeyrə yar olub,  
Ey kaş, lal olaydı dilim bu sorağdən...

Bir lalə üzlü yar çəkib dağ sinəmə,  
Ya rəb, sən etmə sinəmə xali bu dağdən.

Yetdikcə gül dodağınə mey, bilməzəm alır,  
Güldən dodaq nəşəni, ya mey dodağdən.

Sənsiz bahar açıla istəməz Bahar,  
Nə qonça bağdən açıla, lalə dağdən.

Filologiya üzrə elmlər doktoru V.Yusiflinin daha bir çox müsbət tərefliyile diqqəti çəken "Azərbaycan qəzəli" kitabı haqqında bəzi qeyd və təkliflərimizi de bildirmek isterdik. Kitabın 16-ci sehifəsində bele bir cümlə ilə rastlaşırıq: "XIII esrde yazib-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində ilk qəzelin nüellifidir". Yaxşı olardı ki, bu cümlə bele verileydi: "XIII esrde yazib-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində elimizə gelib çatan ilk qəzelin müəllifidir". Çünkü Həsənoğlunun ana dilimizdə bize gelib çatan qəzelleri ele mükemmel örnəklərdir ki, onları "ilk qəlem təcrübəsi" saymaq olmaz. Çox güman ki, Həsənoğluya qədər də kimlərse ana dilimizdə qəzeller yazmışdır, ancaq, təessüf ki, bu nümunələr bize gelib çatmayışdır.

Kitabda verilən nümunələrdən biri de ustad şairimiz Mehəmməd Hüseyn Şəhriyarın "Gəlim" rədifi məşhur qəzelidir. Şəhriyarın özünün dediyinə gö-

re o, usaq olanda anasının dilindən aşağıdakı beytləri tez-tez eşidərmiş:

Getme, tərsa balası, man da sənə saya galim,  
Damənindən yapışım, mən də kəlisaya galim.

Ya sən İslami qəbul eyla, mənim dinimə gal,  
Ya ki, təlim elə mən məzəhibi-saya galim.

Yeri gelmişkən, Şəhriyar özü bu beytlərin Seyid Əzim Şirvaniyə aid olduğunu deyirdi. Onun Seyid Əzimin həmin misralarından təsirlənib yazdığı qəzeli isə aşağıdakı misralarla başlayır:

İzn ver, toy gecəsi mən də sənə dayə galim,  
Əl qatanda sənə maşşətə tamaşaşa galim.

Sən bu məhtab gecəsi seyri çıxan bir sərv ol,  
İzn ver, mən də dalınca sürünüb saya galim.

Mənə də baxdır o şəhərə gözülən, mən qaragün  
Cürətim olmadı bir kəlmə təmənnəyə galim...

Şeirin Şəhriyara aid yuxarıdakı beytləri, təessüf ki, kitabda verilməmişdir. Ümumiyyətə, Şəhriyarin öz səsi ilə sesləndirilən "Gəlim" rədifi qəzeli müəllifin şəxsi qiraetinde "İzn ver toy gecəsi mən də sənə dayə galim" misrası ilə başlayır. Buradan da aydın olur ki, "Getme, tərsa balası, mən də sənə saya galim" misrası ilə başlayan həmin iki beyti Şəhriyar da özünükü saymır. Yuxarıda qeyd olunduğu kimi, qəzel əreb poeziyasından gələn klassik şeir janrıdır. Yaxşı olardı ki, "Azərbaycan qəzəli" kitabında heç olmasa, Xətib Təbrizinin də adı çəkiliydi. Dogrudur, əreb dilli poeziyamızdan qəzel janına aid heç bir nümunə elimizdə yoxdur, amma Xətib Təbrizinin "Əruz və qafiya haqqında elmin yekunu" əsərini yada salib haqqında, az da olsa, danışmaq olardı. Onu da deməliyik ki, Vaqif Yusifli "Azərbaycan qəzəli" kitabında izahlı şəhərlər verərən yeri geldikcə digər ədəbiyyatşunaslarının da eserlərindən sitatlar gətirir, Məmməd Cəfer, Sabir Əliyev, Yaşar Qarayev, R.Azadə, Nizami Cəferov və başqa tənənmiş araşdırmaçı alımların dəyərləri fikirleri ilə həmərə olduğunu göstərməyə çalışır.

Heç şübhə etmirik ki, bu kitabı diqqətlə oxuyan hər kəs Vaqif Yusiflinin mükemmel zövqünə, daxili aləminin zənginliyinə, klassik ədəbiyatımıza, özellikle Azərbaycan qəzelinə və onun keçdiyi tarixi inkişaf yoluna maraqlı göstərəcəkdir.

Gülşən Sadıxlı